

Həyətda hər kəsin öz amalı var. Kiçik yaşlılarından kimse mühəndis olmaq isteyir, bir başqası jurnalist, müəllim və sairə.

Bələləri heç də başqa sahərdən kənardı deyillər. Sadəcə olaraq sevib secdikləri peşəni daha çox sevirlər. Elə əsas məsələ də bundadır. Sevgi insanın həyat yoludur. İnsan həmin yolla gedərək, həyatda daha faydalı fəaliyyət göstərəcəyi məqama yetişir.

Sevgilər çox müxtəlif olur. Onlardan yalnız biri, özü də ən müqəddəsi - Vətən sevgisi barədə danışmağa dəyer.

Mənfur qonşularımızın işgal siyaseti başlayanda qeyrətli oğullarımızın yurd, torpaq, Vətən sevgisi deyilən o müqəddəs amal kükredi. Sədaqətli Vətən övladları - Əli və Bəxtiyar "uff" da demədən bu yolda öz canlarını fəda etdilər.

Əli və Bəxtiyar Ağdamın ilk möhürləri idilər. Onlar öz canlarından keçərək göstərilər ki, Ağdam Ağdamdır ki, Ağdamdır...

Onlar lap ilk vaxtlardan göstərdilər ki, ağdamlılar ölürsə də, torpağını vermez!

Onların ardınca 6000-dən artıq şəhidimiz vurdu o möhürü!

16 Milli Qəhrəmanımız da vurdu o möhürü!

Yüksək amal sahibləri

4950 qazımız də vurdu o möhürü!

40 000 nəfər döyüşümüz də vurdu o möhürü!

Elə mühərribə vaxtı ən çox küçə döyüşləri də Ağdamda getmişdir - 23 iyul 17:00-dək!

Göründüyü kimi, Birinci Qarabağ savaşında Ağdam rayonu əsl qəhrəmanlıq nümunəsi göstərmişdir!

Həyatin gedisəti elə gətirdi ki, men bu məsum gəncərimizin birinin - Əlinin ailəsi ilə yaxınlıq etməli oldum. Rəhmətlik Kamal kişinin xəstəliyi ilə əlaqədar onlara gedib-gelirdim. Her dəfə o ailədə qonaq olanda bir halin şahidine çevrilirdim ki, qəbri nurlu Əlinin atası Əli oğlu Kamal kişi də, anası Şəmistan qızı Fizzə xanım da, digər qardaş və bacıları da Vətən amalındaydilar, lap şəhidliyə qədər, ta ki, müqəddəs torpağımıza toxunulmasın...

Vəziyyət elə gətirdi ki, məsum övladlarını Vətən yolunda qurban verən ata-ana da, qardaş-bacılar da doğma yurdlarından didərgin düşdülər.

Əzizlərinin dərdinin üstünə bir qəcqincılıq dərdi də geldi. Kamal kişi də, Fizzə xanım da budərələrin girdabında boğularaq yorğan-döşəyə düşdülər. Tale elə gətirdi ki, onların müalicəsi ilə ən çox mən məşğul oldum. Qəribə hallar müşahidə etdim bu ailədə. Hansı müalicə edildi bu ailədə. Hansı yaxşılaşmaya çox çətinliklə nail olunurdu. Hansı vaxt ki bəynəlxalq aləmdə haqq-ədalətə yaxın səhəbətlər gedirdi, o gündən bu vaxtsız qocalmışlar bir çox hallarda lap dərmənsiz da yaxşılaşırdırlar.

Bu dərdlərə dözməyən Kamal kişi qocalıq dövrünü görər-görməz vidalaşdı bu dünya ilə. Amansız dərd-qəm Fizzə Şəmistan qızını da salamat buraxmadı. Hər yoxlamama zamanı Fizzə xanım torpaqlarımızın işğalına heç bir vəchlə dözə bilmədiyini söyləyirdi. Doğma yurdunun işğalının ona ciyərparasından də artıq təsir etdiyini ürək yanğısı ilə izhar edir, Ağdamın işğal gününü - 23 iyulu dərin hüznlə xatırlayırdı.

Elə 23 iyul hüzn günü - 2018-ci ilin həmin günü 1930-cu ildə Ağdam rayonunun səfəli Əlimərdanlı kəndində dünyaya göz açan müqəddəs ananın qiymətli ömrüne son qoydu...

Belə bir yüksək amallı insanın itki, əlbəttə, sarsıdır hamımızı. Lakin belə kədərlər ne qədər böyük olsa da, deyərdim ki, o müqəddəs valideynlər xoşbəxtirlər. Çünkü onlar - böyük amal sahibləri həyatda çox böyük bir irlə qoyub getdilər.

Əvvəllər belə yazıları vərəqlərə qələmlə yazdım. Yازılırlımsa, oxunmaz qalırdı. Üzərinə axıtdığım göz yaşları mürəkkəbi qarışdırıldı. Lakin özüm qəmli-qəmli oxuyub, düzəlişlər edirdim. Elə indinin özündə də göz yaşları ilə yazıram, ancaq...

Ruhunuz şad olsun, Əli və Bəxtiyar! Ruhunuz şad olsun, Kamal kişi və Fizzə xanım!

Gözün aydın olsun, əziz millətim! Bu gün fəxarətli, qurruflu günlərimizi yaşayırıq. Ağdam azaddır və artıq "ruh-

lar şəhəri" deyil. Ağdamı azad görə bilmeyənlərin ruhları şaddır.

Yenilməz sərkərdəmizin qətiyyəti sayesində Əli və Bəxtiyarın, bütün şəhidlərimizin qanları yerde qalmadı. "Dəmir yumruq" BMT-nin, ATƏT-in missiyalarını yerinə yetirdi!

Nəhayət, gözü aydın olsun bütün Qarabağımızın, o cümlədən Ağdamımızın ki, bu ağırlıqda mühərribədə möhtərəm sərkərdəmizin çox düzgün siyaseti sayesində istər bütün ölkəmizdə, istər bütün Qarabağımızda, xüsusiile də əvvəllerden böyük itki-lər vermiş Ağdamımızda son itkilər gözlənildiyindən xeyli az olmuşdur!

Ali Baş Komandanımızın diplomatik bacarığı sayesində Ağdam bir güllə atılmadan düşməndən geri alınmışdır.

İndi biz fərəhdəyik, düşmənlərimiz kədər içində çabaşamaqdadırılar!

**Asif AĞAYEV,
təqaüdçü həkim**